

TƏLİM VƏ TƏRBİYƏNİN NƏZƏRİYYƏSİ VƏ METODİKASI (MUSİQİNİN TƏDRİSİ METODİKASI)

UOT 78.084

G.Ə.Axundova

pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
AZ 1000, Bakı ş., Ü.Hacıbəyli küçəsi 68

DİRİJORLUQ DƏRSLƏRİNDƏ “KOROĞLU” OPERASINDAN XORLARIN TƏDRİSİ

Açar sözlər: opera, dramaturgiya, kompozisiya, xor, səhnə, final, milli lədlər

Üzeir Hacıbəylinin “Koroğlu” operası özünün parlaq bədii obrazları, müsiqui dilinin xəlqiliyi, kompozisiyasının tamlığı ilə həqiqətən Azərbaycan incəsənətinin şedevrlərinindəndir. Solo və xor nömrələrinin bir-birilə hörülməsi, ariyaların xorlarla əhatə olunması, qəhrəmanların replikalarının xorların tərkibinə salınması baş qəhrəmanların xalqla bağlılığını göstərmış olur.

Г.А.Ахундова

ИЗУЧЕНИЕ ХОРОВ ИЗ ОПЕРЫ «КЕРОГЛУ» У.ГАДЖИБЕЙЛИ НА УРОКАХ ДИРИЖИРОВАНИЯ

Ключевые слова: опера, драматургия, композиция, хор, сцена, финал, народные лады

Опера У.Гаджибейли «Кероглу» со своими яркими художественными образами, народностью музыкального языка, композиционной законченностью действительно является подлинным шедевром азербайджанского искусства. Переплетение сольных и хоровых номеров, обрамление арий хоровыми сценами, звучание реплик героев внутри хоров указывает на тесную связь главных героев с народом.

G.A.Akhundova

**THE STUDY OF CHOIRS FROM THE OPERA "KOROGLU"
BY U.HAJIBEYLI AT CONDUCTING CLASSES**

Key words: opera, dramaturgy, composition, choir, stage, finale, folk frets

U.Hajibeyli's opera "Koroglu" with its vivid artistic images, nationality of the musical language, and compositional completeness is indeed a true masterpiece of Azerbaijani art. The interweaving of solo and choral numbers, the framing of arias by choral scenes, the sound of replicas of the heroes inside the choirs indicates a close relationship of the main characters with the people.

Üzeyir Hacıbəylinin "Koroğlu" operası 75 ildən artıqdır ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsindən səslənir. Bu opera özünün parlaq bədii obrazları, musiqi dilinin xəlqiliyi, kompozisiyasının tamlığı ilə həqiqətən Azərbaycan incəsənətinin şədərvərlindəndir.

Operanın əsas mövzusu – xanların və bəylərin zülmənə qarşı üşyan edən və qələbənin sevincini dadan azadlıqsevər xalqın mübarizəsidir. Operanın süjetinin əsasını kor mehtərin oğlu Rövşən haqqında aşiq dastanlarının motivləri təşkil edir.

Operanın bədii qiymətliliyi ondadır ki, müəllif klassik formaya milli musiqini salaraq, bunun əsasında ədalətsizliyə və zülma qarşı birləşib etiraz edən insanların mənəvi qüdrətini göstərə və qəhrəmanı-tarixi hadisələrin xüsusiyyətlərini əks etdirə bilmış. Operanın musiqisi enerjiliyi və həyatsevər ruhuyla dirləyicini cəlb edir. Ü.Hacıbəyli folklor mənbələrinin elementlərinə yaradıcı yanşaraq, ümumiləşdirərək, onları yeni obrazlı məzmun ilə doldurmuş. İlk dəfə olaraq o, tarın çalğısını simfonik orkestrin səslənməsinə dəyişdirmiş və əksinə olaraq, milli koloriti gücləndirmək üçün simfonik orkestrin tərkibinə tari, kamançanı, balabani, zurnanı salmış. Həmçinin o xalq ladlarını major-minor sistemi ilə birləşdirmiş, müğəmin ahəstə axarını klassik musiqinin dinamizmi ilə gücləndirmişdir.

Opera 5 pərdədən ibarətdir. Səhnələrin bilavasitə sanki biri obirinin içina axaraq, hərdən hətta tonal-harmonik cəhətdən bitməmiş vəziyyətdə dəyişməsi musiqi dramaturgiyasının inkişafının qırılmazlığını bir gadər də gücləndirir. "Koroğlunun" dramatik ixtilafının əsasını üşyan etmiş xalqın və onun ayrı-ayrı nümayəndələrinin feodal hakimiyətini təmsil edən mənfi personajlarla mübahisəsidir. Xalqın arzu və istəklərini təcəssüm edən Koroğlu operanın baş qəhrəmanıdır. Onun obrazında qəhrəmanlıq və lirika birləşmişdi. Operanın baş qadın-qəhrəmanı olan Nigarın obrazı, eyniyələ Koroğlunkı kimi, – dərindən

Dirijorluq dəslərində "Koroğlu" operasından xorların tədrisi

sevən qızın yumşaq lirika, qəm, kədərdən tutmuş cəsur, fədakar qəhrəmanlıqla gedər çox cəhətli duyğular dünyasının təcəssümü olan ümumiləşdirilmiş obrazdır.

Solo və xor nömrələrinin bir-birilə hörülməsi, ariyalaların xorlarla əhatə olunması, qəhrəmanların replikalarının xorların tərkibinə salınması baş qəhrəmanların xalqla bağlılığını göstərməş olur. Həmçinin xalq da "Koroğlu" operasının baş qəhrəmanıdır. Xalqın çoxcəhətli obrazı: I pərdədə məzəlum, narazı, hiddətli; III pərdədə qüdrətli, öz gücünə inamlı və artıq V pərdədə mübariz – ifadəli monumental səhnələr vasitəsilə yaradılmışdı. Kiçik xorlar isə səhnədə gedən hadisələrin açıqlanmasına qulluq edir.

I pərdədə səslənən "Bu gözəl" kişi xoru operanın özünəməxsus "xor introduksiyası" rolunu oynayır. Xordan əvvəl gələn 24 xanəlik orkestrin girişini əziiyyət çəkən, məzəlum xalqın leytmotivində qurulub. "Bu gözəl" xoru – müəllifin minorda çा�argah ladının özünəməxsus formada interpretasiyasıdır. Çāargah ladının quruluşca simmetrik formasını əsas tutaraq, Ü.Hacıbəyli bu xoru variasiyalı beytləşmə formasında yazmış. Bəndlərə bənzər ayrı-ayrı beytlər müsayiətdə nəqarata bənzər təkrar olunan qısa musiqi frazaları ilə davam edir. Xorun orta hissəsində Həsən xanın adamlarının yeni azığlıqları haqqda xəbər gətirən iki kəndli (Vəli və Nadir) iştirak edir.

I pərdənin finalında xor unisonla xanları lənətləyir. Orkestrdə məzəlum xalqın leytmotivi səslənir və tezliklə o inkişaf edərək qəhrəmani mövzuya çevrilir. Buna *Allegro Agitato* tempi və yuxarıya, qəhrəmani akordlara doğru qalxan sekvensiyalar vasitəsilə nail olunur. Koroğlunun yüksək registrda səslənən alovlu reçitativləri insanları üşyanı, mübarizəyə çağırır. Dəhşətli iztirabları, acliği, soyuğu, döyülməni və hər bir təhqiri keçmiş xalq bu cəsarətli çağırışlarla ürəklənərəq, öz başçısının arxasında yürüməyə qərar alır. Burada 16 xanəlik kvadrat period şəklində olan final xorunun başlangıcı səslənir. Qeyd etmək lazımdır ki, II pərdənin finalında səslənən qəhrəman xalqın mövzusunun intonasıya zərrəsini Nigarın "Şərir Həsən xan..." qəhrəmanı reçitativinin motivi təşkil edir.

I pərdə final xorunun təkrarı ilə bitir. Lakin təkrarda mətnin sözləri dəyişir və musiqi bir qədər sıxlığına 11 xanə təşkil edir. Orkestr üşyan etmiş xalqın təntənəli mövzusunu təkrat edir.

II pərdədə hadisələr Həsən xanın sarayında cərəyan edir. Burada səslənən xor *Allegro Agitato* tempində, Fa-major tonallığında, 4/16 ölçüdə yazılmışdı. Xorun ritmi sıçrayışlı, təqibə oxşar şəkildədir. Melodiyası isə əvvəlində reçitativ xarakterlidir, sanki yerində sayı, sonra isə yuxarı uçaraq dalğavarı şəkildə yenədə aşağıya doğru enir. Xor ansambl cəhətdən ifa üçün müəyyən çətinlik kəsb edir, çünki burada xromatizmlər, cəld diksiya, yüksək registrdə eyni bir notun oxunması kimi priyomlar istifadə olunur. Həsən xanın döyüşçülərinin xoru qorxu və lərzəni əks etdirir, bu mənfi düşərgənin

üümümləşdirilmiş xarakteristikasıdır.

Operanın dramaturji mərkəzi III pərdədə Çənlibel dağlarında baş verən səhnədir. Burada üşyan etmiş xalqın üümümləşdirilmiş obrazı geniş və ifadəli şəkildə açıqlanır. Koroğlunun çağırışları və üşyançıların mübariz rəqsləri ilə növbələnən “Çənlibel” və “Hər kas olsa yoxsuldan” xorları bütün operanı monumentallaşdırır. III pərdənin simfonik Antraktı da azad xalqın qüdrəti obrazını təsvir edir. Antraktda (fis-moll) şur hökmənlilik sürür, bu Uvertürada səslənən qəhrəmani çağırışın ladıdır. Antrakt sonatolu *allegro* formasında yazılıb. Belə kompozisiya sonato və muğam formayaradıcılıq prinsiplərinin həməhəng birləşməsinin nümunəsidir. Qəhrəmani-xalq obrazlar, eyniyə muğam dəstgahlarındakı kimi, parlaq milli koloritə boyanmış qeyri-adı melodik vəhdətilə fərqlənir. Qəhrəmani çağırış mövzusu, döyük harayı kimi, xorun başlanmasını hazırlayır. “Çənlibel” – monumental möhtəşəm xalq səhnəsidir. Onun musiqisində həm özünəməxsus milli inkişaf və səslənmə cəhətləri, həm də klassik avropa formayaradıcılıq prinsipləri toplanmışdır.

“Çənlibel” xorunun ümumi quruluşu belədir: iki bölməsi (ekspozisiya və işləməsiz repriza) olan sonato forması. İki sonatonun – Antrakt və “Çənlibel” nömrələrinin – bir birinin ardına gəlməsi opera daşılarda olur. Görüngüyü kimi, bəstəkar birdən-birə iki nömrəni büyük açıq kulminasiya kimi qeyd etməklə III pərdənin əhəmiyyətini göstərmişdir. Eyniyə Antrakt kimi, xor da fis-şur tonallığında yazılmış və burada da plaqlal əlaqələr çoxluq təşkil edir. Xorun musiqili obrazlarının xarakteri daha işıqlıdır, çünki burada e-moll tonallığı E-dur tonallığına dəyişdirilmişdi. Buna baxmayaraq, xorun hər bir mövzusunun Antraktla əlaqəsi hiss olunur. Bu əlaqə həm bütün melodiyaların kvarta-kvinta diapazonunda, həm də fuqatoda mövzunun kvarta sıçrayışlarında açıq-aşkar görünür. Lakin Antraktda musiqinin inkişafı muğam improvisasiyasına yaxın olduğu halda, “Çənlibel” xorunun xarakteri təntənəli kütləvi mahnilarına yaxındır.

Ekspozisiyanın və reprizanın qarşılıqlı münasibətində iki çox artmış kupletin ardıcılılığı hiss olunur. Ekspozisiyada vahid tempo-ritm ardıcılılığında üç təzadlı və eyni zamanda bir-birini tamamlayan obraz birləşir: əsas mövzu – döyük mahnısı, köməkçi mövzu – bayram marş-mahnısı və çox uzun (50 xanə) sürətli sonluq – üşyan edən xalqın obrazı.

Bütün bu mövzular öz quruluşuna görə müxtəlifdir: fuqato əsas mövzuda, sədə üchissəlli köməkçi mövzu, sonluqda isə üçfazalı artan parçalanma. Təzadılara baxmayaraq, bütün mövzular daxilən dinamik vəhdət təşkil edir. Buna birbaşa gedən ritm inkişafı, ayrı-ayrı quruluşların yumşaq, axar keçidləri, intonasiya birliliyinin vasitəsilə nail olunur. Xorun hər iki hissəsinin (mövzu cəhətdən eyni olan) formasının inkişafının sonunda tonallıq keçidləri sonato forması üçün səciyyəvidir.

Həmçinin “Çənlibel” xorunun forması bir başqa mənada da unikaldır:

burada materialın açılmasında sonato və fuqa prinsiplərinin birləşməsi baş verir. Həm ekspozisiyanın, həm də reprizanın əvvəli miqyaslı mövzunun fuqatosu şəkildə verilir. Mövzu növbə ilə baslarda, tenorlarda və sopranolarda keçir. Mövzun özü xüsusi bir period formasındadır, harada ki, üç məqam qeyd olunur: tonikanın elan olunması – bir növ impuls; şur ladının vacib səsi olan tonikanın kvartasına (yəni qeyri-sabitliyə) doğru gedən inkişaf və, nəhayət, onun həlli – tonikaya doğru hərəkət. Beləliklə, bütün mövzu parlaq, aydın melodik dalğa şəklini almış olur.

“Çənlibel” xoru – dinamik inkişafın durmadan artmasının və sonluq partiyasında apogeyə çatmasının nadir nümunəsidir. Bütün xor döyük ruhlu cəngi ritmində gedir, bu cəhət orkestrdə səslənən zərb alətləri və zurnanın kəskin tembri ilə də gücləndirilir. Sonluq partiyasında dinamikanın istiqamətinin yüksəlməsinə intonasianın əvvəl kvarta, sonra isə kvintaya sıçraması ilə nail olunur. Bu da qüdrətli əsas kulminasiyaya gətirib çıxarıb və üşyan etmiş xalqın yenilməzdiyi effektini yaradır. Bu effekt Koroğlunun səhnəyə at üstündə çıxışıyla da gücləndirilir.

Baslar on bir xanə ərzində yüksək registrdə cəngi ritmində “Xanları yıldı” sözlərini təqti edirlər. Bu da xalqın qüdrəti və sarsılmaz iradəsi təsəvvürü yaradır. Sonuncu iki xanədə təkrarlanan “Hey!” harayının bütün xorla unison ifası isə bu insanların birliyini və qardaşlığını qeyd edir.

IV pərdədə bir neçə nömrə saray həyatının koloritli mənzərəsini təsvir edir. Səhnədə saray qızları qonaqları əyləndirərək oxuyub rəqs edirlər (Xanədə qızın mahnısı və “Gözəl xanım” xoru). Bu inəcə, zərif melodiyalarda xalqın gözəllik ideali əks olunub. Xanədə qızın mahnısı – müəllifin yegana olan iki nəqarətli kuplet formasıdır. Müğənninin birinci nəqarətini xorun kiçik müşayiətilə səslənir, ikincisi isə qadın xoru tərəfindən ifa olunur. Nəqarətlər bir birinin ardına yerləşdirilib və bənddən özünün aydın rəqsvari ritmi ilə fərqlənir.

V pərdədə səslənən “Gel rahm et, ey xan” xoru sadə period formasında yazılıb. Burada bir motivin təkrarlanmasına əsaslanan sadə quruluşlar üstünlük təşkil edir. Bu xor – Nigari və onun dostlarını əff etmə yalvarışıdır. Birinci dörd xanə əvvəl *fis-moll* tonallığında 4 dəfə, sonra isə yenə də 4 dəfə bir ton yuxarı, *gis-moll*da verilir. Koroğlu böyük dəstəsi ilə dostlarının imdadına yetişir. Düşmən yixılır. Xalq xoşbəxtidir. Koroğlu özünün səmimi məhbəbbət dolu ariozosunu oxuyur. Ona cavab olaraq Nigar xalqın və onun qəhrəmanı olan Koroğlunun şərəfinə himn oxuyur. Döyüşçülər əzmlı rəqs oynayır. Xalq şadlanıb sevinir və qələbə bayramını tərənnüm edir. Uvertüranın apafeozlu mövzusu təntənəli səslənir.

Beləliklə, Ü.Hacıbəylinin misilsiz şədevr olan “Koroğlu” operasından xorların dirijorluq dəslərində öyrənilməsi böyük tədrisi əhəmiyyətə malikdir. Bəstəkarın yaradıcılığı Azərbaycan mədəniyyətinin görkəmli səhifəsidir. O, dirləyiciləri öz bədii obrazlarının saflığı və ecaskarlığı ilə məftun edərək,

dünyamızı daha da gözəlləşdirərək, əbədi olaraq bu mədəniyyətdə yaşayıb galacaq.

Məqalədə ilk dəfə olaraq “Koroqlu” operasının bütün xorları həm musiqi dili cəhətdən, həm də ifaçılıq planı cəhətdən təhlil olunur və onların tədrisində əhəmiyyəti açıqlanır.

ƏDƏBİYYAT

1. Abdullayeva Z. Azərbaycan musiqi ədəbiyyat. Bakı, 2009
2. Dadaşova E., Əliyeva M. Dirijorluq və onun tədrisi metodikası. Bakı, 2013
3. Qafarova Z. Üzeyir Hacıbəyovun “Koroğlu” operası. Bakı, 1994
4. Əsfəndiyeva E. Musiqi əsərlərinin təhlili. Bakı, 2009

Məqalənin redaksiyaya daxil olma tarixi: 20.10.2019

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 21.11.2019

Məqalənin çapa qəbul olunma tarixi: 29.12.2019

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Həsənova

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 sayılı qərarı ilə çap olunur.